

## Azərbaycanın enerji təhlükəsizliyində yeni

mərhələ – “Yaşlı enerji”yə yaşıł işiq...

“... bizim sözümüz imzamız qədər qiymətlidir”

Azərbaycan Prezidenti İlham Əliyev

Məlum olduğu kimi, Azərbaycanın enerji sektorunun bugünkü inkişafı bərpə olunan enerji layihələrinin reallaşdırılması ilə birbaşa bağlıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 18 ildə ölkənin enerji sektorunun inkişafına daim qayğı göstərməsi və bu sahəyə xarici investisiyaların cəlb olunmasına xüsusi önəm vermesi başa düşüldür. Son illərdə Reabilitasiya Programı çərçivəsində həyata keçirilən tədbirlər nticəsində energetika sistemi əsaslı şəkildə modernlaşdırılıb, həmçinin elektroenergetika sahəsində inkişafın dayanıqlılığı təmin olunub. Sevindirici haldır ki, Azərbaycan Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda “əhalinin elektrik təchizatı səviyyəsi” indikatoru üzrə dünya ölkələri sırasında 2-ci yerə layiq görülmüşdür.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçısının tapşırıqlarının icrası istiqamətində bərpə olunan enerji mənbələrindən istifadə məqsədiş mühüm tədbirlər həyata keçirilir. Azərbaycan coğrafi baxımdan bərpə olunan enerji mənbələri potensialına görə əlverişli ölkələrdən biri hesab olunur. Məhz buna görə də Günəş və külək enerjisi potensialından səməralı istifadə etmək üçün 2030-cu il qədər elektrik enerjisi istehsalında bərpə olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılması hədəf kimi müəyyən olunub və bu vəzifelerin həyata keçirilməsinə beynəlxalq investorların cəlb olunması da nəzərdə tutulub.

Diqqət çəkən başqa bir məqam isə ondan ibarətdir ki, işgaldan azad olunan ərazilərin də əhəmiyyətli bərpə olunan enerji potensialı var. Heç şübhəsiz ki, Qarabağ böyük qayıdış layihəsinin reallaşmasında bu zəngin ehtiyat mənbələrinin istifadəsi xüsusi rol oynayacaq. Mütəxəssislərin araşdırmasına görə Respublika ərazisində günəşli günlər bütövlükde il ərzində texmini hesablamlara görə 2500–3200 saat arasında dəyişir.



Bundan başqa Bakı və ətraf ərazilərdə, habelə Qarabağ regionunda ilin orta hesabla 250 günü küləkli olur. Energetika Nazirliyinin hesabatlarında Azərbaycanın bərpə olunan enerji mənbələri üzrə iqtisadi və texniki cəhətdən əlverişli potensialı 27 min MVT dəyərləndirilir ki, bunun da 23 min MVT-dan çoxu Günəş, 3 min MVT-ı isə külək enerjisinin payına düşür. Əlavə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda dənizdə külək enerjisinin texniki potensialı beynəlxalq ekspertlər tərəfindən 157 QVT həcmində qiymətləndirilir.

Yeri golmışkən, bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilecek 240 MVT-lıq “Xizi-Abşeron” külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirildi.

Həmin mərasimdə ölkə Prezidenti dərin məzmunlu çıxışında bir sıra önemli məqamlara diqqət yetirdi. “Bu çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpə olunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikilməsi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparıllaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik.

Daha sonra ölkə başçısı çıxışında təməl qoyulan stansiyanın Respublikanın bərpə olunan enerji sektorunda ən böyük elektrik infrastrukturunu olacağını bəyan etmişdir. Dövlət başçısı həmçinin stansiyanın işa düşməsilə təbii qaz resurslarına da qənaət ediləcəyini, eyni zamanda bununla ətraf mühitə mənfi təsirlərin azalmasına töhfə verəcəyini xüsusi vurgulamışdır.

Dövlət başçısı nitqində bu böyük enerji layihəsinin icraçısı və investorunun qardaş Səudiyyə Ərəbistanı şirkəti olduğunu, və ölkə ilə Azərbaycan arasında müstəqillik dövründə çox sıx dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu diqqətə çatdırırdı: “... Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistandan ümumiyyətlədiplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir.”

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin ölkəmizdə fəaliyyət göstərməsinin səbəblərinə də aydınlıq getirmək yerinə düşərdi. Bəri başdan qeyd etmək lazımdır ki, adı çəkilən şirkət tərəfindən indiyədək inşa edilmiş stansiyaların enerji istehsalının güclü 43 min MVT-dan çoxdur. Bu da həmin şirkətin na dərəcədə nüfuzlu və əlverişli tərəfdən olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdiyi kimi, “Əlbəttə, burada bizim ikitərəflü dövlətlərarası əlaqələrimizin rolu çox böyükdür, eyni zamanda son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, əlverişli investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər, təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir.”

Qeyd etmək lazımdır ki, 240 MVT gücündə olan külək elektrik stansiyasının tikintisine ümumiyyətdə 300 mln. ABŞ dolları həcmində sərmayə qoyulub və il ərzində 1 mlrd. kVt/saatə yaxın elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.

Bundan başqa Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın dənizdə külək enerjisi potensialının tədqiq olunması məqsədilə yol xəritəsi hazırlanır.

Bu ilin mart ayının 15-də Bakıda Birləşmiş Ərəb Əmirliliklərinin “Masdar” şirkəti ilə 230 MVT gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi də keçirildi. Bu stansiyanın istifadəyə verilməsi ilə idə olaraq 500 mln. kVt/saat “yaşlı elektrik enerjisi” istehsal ediləcək. Eyni zamanda stansiyanın istismara verilməsi atmosferə atılan tullantıların həcminin azaldılmasına, təbii qaz resurslarına qənaət edilməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq.

“Masdar” şirkəti ilə imzallanmış digər memorandumlar ilə Azərbaycanda bərpə olunan enerjinin tətbiqini dəstəkləmək, dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşlı hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpə olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə fəaliyyətləri ehtiva edir. Sənədlərə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və Günəş elektrik stansiyaları, damüstü Günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını araşdırmaq niyyətindədir.

“Masdar” həmçinin İqtisadiyyat Nazirliyi ilə bərk möşət tullantılarından enerji istehsalı, “Azərbaycan Dəmir Yolları” QSC ilə isə bərpə olunan enerji və enerji səməralıyi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumları imzalamışdır.

Şübhəsiz ki, bərpa olunan enerji mənbələrinin inkişafının ekoloji tarazlıq kontekstində nəzərdən keçirilməsi mühümdür. Bu baxımdan xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkəmiz dünya birliyinin üzvü kimi müvafiq tədbirlərin həyata keçirilməsinə tam məsuliyyətə yanaşır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə yanaşı, ölkəmiz 2016-cı ilde Paris sazişini ratifikasiya edərək qlobal İqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə beynəlxalq təşəbbüs'lərə özünün töhfəsi olaraq baza ilə ilə müqayisədə 2030-cu ildək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 % azalmanı hədəf kimi götürmüştür. Keçən ilin noyabr ayında issa Büyüy Britaniyanın Qlazo şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-ci sessiyasında iqlim dəyişmələrinə təsirlərin azaldılması üzrə qlobal səylərə əlavə töhfə olaraq, müasir texnologiyalara əlçatanlığın təmin edilməsi və maliyyə institutlarının dəstəyi olacağı təqdirdə 2050-ci ilə emissiyaların səviyyəsində 40 % azaldılma hədəfi bəyan edilmiş, işgaldan azad edilmiş ərazilərin dirçəldiləmisi istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş bir sıra mühüm qərarların, o cümlədən "Yaşıl" enerji zonası, "Yaşıl" kənd təsərrüfatı, "Yaşıl" nəqliyyat, "ağlılı" şəhərlər, "ağlılı" kəndlər yanaşmalarının tətbiqinə, minlərlə hektar sahədə meşələrin bərpasının həm regional, həm də qlobal miqyasda iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üzrə ümumi səylərə töhfə verəcəyi vurğulanaraq həmin ərazilər 2050-ci ilə qədər "netto sıfır emissiya" zonası elan edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində öz əksini tapmış hədəflər də bu sahədə beynəlxalq təşəbbüs'lərə tam uzlaşdır və beynəlxalq öhdəliklərimizin yerinə yetirilməsinə və hədəflərimizə nail olunmasına bilavasitə töhfə verəcəkdir.

Ölkə başçısının keçən il may ayının 3-də "Azərbaycan Respublikasının işgaldan azad edilmiş ərazilərda "Yaşıl enerji" zonasının yaradılması ilə bağlı hədəf müəyyənləşdirilmiş və konkret tapşırıqlar verilmişdir. Bu hədəfin əldə edilməsi 2030-cu ilə qədər nəzərdə tutulan 1500 MVT gücündə bərpa olunan enerji layihələrinin istifadəyə verilməsi deməkdir. Bu layihələrin icrası ilə təqribən 1 mlrd. m<sup>3</sup> qədər təbii qaza qənaət etməyə və 1.5 mln. t-dan çox atmosferə emissiyaların qarşısını almağa imkan verəcəkdir.

Dövlət başçısının keçən il may ayının 3-də "Azərbaycan Respublikasının işgaldan azad edilmiş ərazilərda "Yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" imzaladığı Sərəncama əsasən, həmin ərazilərdə "Yaşıl enerji" zonasının yaradılması üçün müvafiq konsepsiyanın və baş planın hazırlanmasına dair Energetik Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir. Bu, bir daha ölkə Prezidentinin "Yaşıl enerji" məsələlərinə necə önem verməsini şərtləndirən başlıca amıldır. Prezident İlham Əliyev azad olunmuş ərazilərə soñə zamanı Laçın rayonunun Güliberd kəndində çıxışında qeyd etdiyi kimi, "Mən bəyan etmişəm ki, azad edilmiş torpaqlar "Yaşıl enerji" zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik".

İşgaldan azad olunmuş ərazilərdə "Yaşıl enerji" zonasının yaradılması üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev bu bölgədə, məsələn, Laçın-Kəlbəcərdə külək enerjisindən, Zəngilan-Cəbrayıllı ərazilərində isə Günsər enerjisindən istifadə imkanlarının geniş olduğunu bəyan edib: "Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı "Yaşıl enerji" zonasına çevirəcəyik".

Cənab Prezidentin bu strateji baxışları və tapşırıqları Azərbaycan alımlarının qarşısında da böyük vəzifələr və aydın istiqamətlər müəyyən etmişdir. Bu sahədə qabaqcıl dünya ölkələrinin inkişaf tarixi də göstərir ki, "Yaşıl enerji" zonasının yaradılması, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi elmi əsaslar üzərində təmin edilməlidir və bu baxımdan Milli Elmlər Akademiyası, digər elmi-tədqiqat müəssisələri innovativ texnologiyaların yaradılması və praktikada tətbiqində öz töhfələrini verməlidir.

Yuxarıda qeyd edilən nailiyyətlər Azərbaycan elminin alternativ enerji sahəsində mühüm vəzifələrin həyata keçirilməsinə bizi istiqamətləndirir.

Azərbaycan Prezidentinin vurğuladığı bizim sözümüz imzamız qədər qiymətlidir" sözləri isə hamimizə qürur hissini aşılamaqla yanaşı, Azərbaycanın dayanıqlı inkişafına ümidiımızı da artırır.

**"Azərbaycan neft təsərrüfatı" jurnalının  
Baş redaktorunun müavini,  
t.e.d., professor E.Q. Şahbazov**

